


AZƏRBAYCAN TƏRCÜMƏ ENSİKLOPEDİYASI

ersiteti, 2018, 584 s.



AZƏRBAYCAN TƏRCÜMƏ ENSİKLOPEDİYASI



tor

lopediya

nas ri prin-
sip
lumat verilir. can
rial - - dan sonra
baycan dili

baycan -

ri kologiya-
da bir ilk olaraq diq

ak-
tor -
-
la -

(12 iyun 1981-

dur. Bunu, baycan

Res -

ye ma-

lin baycan dilin

cam - biy

m -

ru-
diq kadr tisas

Abdul xa-

- baycan di-

li la

liy ri

	ya	-	-	
		-	-	
		man	-	
		lan	-	
	pediya			
		prak	-	
praktik		ri-		
so		r-	oldu	-
al	multikultural re-	fin	<i>situativ, transformasi-</i>	-
			<i>on, semantik modellərindən</i>	-
du		-	nin elmi-	-
			nas	
li		-	zaman	ri-
		-	ril s rin	-
		sik-	bir-	ya
	-		lik	
		-	lubi-	
ciy		-	frazeoloji ox	
rin elmi-		-	kil	
bi-praktik, linqvistik		loji	bir xa	
		ge-	texniki informa	ma-
		-		
			lin -	
		-	niy	-
		-	ma	-
		-		-
		ri		-
		-		-
		-		-
		-		-
		si		rin-
r		-	transformasion,	del-
		-		ativ),
		-		rmasion
		-		duru-
		-		-
		-		-
		-		-
		-		-
		-		utuldu
				sin
				-

			asiyala-		ya-
			la	-	-
				lan	-
			li	-	-
di					iba
	s				baycan
vahi				k	mun
	i				-
			qa		-
			rin		-
					vi-
					munlu
					unur. Qeyd
					can
					-
			112-		-
<i>tərcümə</i>					-
					-
ril					vam
			sintezi	etdiyi, Qurani-	-
fa					-
miy			siya-		-
					-
sesi kimi izah olunur. Bu prosesin orijinal			munika-	prin	yd
tiv effek				edilir.	-
ni					-
ri		riy		zi	bay-
	hiy				-
me					n
					-
qeyd edi	la				ir-
					umat
nikativ ek				ve	-
				qa	-
sinin prob	lemati				-
			diri-	ya	
					sonralar da t rkologiya-
			biyya-		-filoloji
					-
ola	ma				-
				bay	-
	li				-
			gi-		-
ya	do				min-
					-
					-

-	i	-						
eyni								-
				dir. Bunlarda				
				di				
	i							-
								r
				mi-				-
				-				-
				-				-
								na
								qiq
							na	
zu				biy-			-yara	
				-				-
man Caminin (1414-				adl				
				Ka				
				-				
				-				biy-
				-				-
ta				ti-				
				-				
				di-	leksik-			
si-								
t k					metodlarla			ma
				-				-
				ci-				-
				nun				-
				-				-
				-	<i>dilək, c</i>	<i>-uçmaq,</i>	<i>-damu,</i>	-
				-	<i>-oymağ,</i>	<i>-əski,</i>	<i>-yağ,</i>	-
				dir. An-	<i>ağ,</i>	<i>-buyuruq,</i>	<i>- biti (bitik),</i>	-
				ba	<i>-qutlu,</i>	-	<i>-güz,</i>	si-
				-	<i>-bəniz,</i>	<i>-tanıq</i>		-
bay		l	rixind					-
		ma			da milli-			-
		ge			lan			-
								ram-
			dil					-
lif	ge							-
			i					-
			mi	viri-	qu			-
								-
								-
dir.					nitiv-lingvistik metodlar			

		- ay	-				
		- yaz	-			arsca	-
		- Os					-
		- ad	-			xano-	
ge	-lingvistik me-	- yaz	-				-
tod		- laq					-
				nin fars,			
hald	-					ye-	
	-	- vin rus dilin					
na		- Lermon					-
		- baycan					
soylu		- da ge					
filolo		- xarici dil					
lan							-
quru							-
yeni elmi-							-
n							
	-			ri			v,
ol							
		rin-				lu-	
		mat				lopediya-	
bay							
	-						
		olan					-
		-				rinin	
fin		si					-
		- haq				lif	
va	-	-			l		-
		-				lo-	
		-				van	
		in En				siklo-	
		yya-	pe				-
		si-					

		diya-			-
		nas-	vi		ma -
			hum		-
		-			-
		diya-		ri	
		-			iya-
		-			daktor-
		-	lu		ite-
ilk		iyada	tin		iversi-
		si ki-			Akad. Kamal
		-			-
		meti		-texniki kollektivi bir araya	-
		-			-
bay		-	ciy		-
		-			ka -
		m rinin			-
		-			-
liy		-			-
		-			-
		da	na		
		-	ya		lika-
	vi				
			Kamal Abdullaya, aka		-
	lem	-	lu		-
la		-			-
		-			dar-
		-			-

*Mehman Musaoglu**

* Ankara,
, professor. E-mail: mehman.musaoglu@gmail.com.